



«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli, 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının [2010-cu il 2 aprel tarixli, 984-IIIQD](#) nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin [1999-cu il 8 iyul tarixli, 148](#) nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 410; 2008-ci il, № 3, maddə 168) 2-ci bəndinin ikinci abzasında «10-cu maddəsinin ikinci hissəsində» sözləri «10-cu və 12-ci maddələrinin ikinci hissələrində» sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin [2000-ci il 13 noyabr tarixli, 419](#) nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 795; 2004-cü il, № 1, maddə 19; 2007-ci il, № 8, maddə 765; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 722) ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 15-ci bəndinin birinci abzasından «16 yaşına çatmış» sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsviri, spesifikasiyası və nümunələri təsdiq edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
 - 4.1. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanması üçün müvafiq tədbirlər görsün;
 - 4.2. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin verilməsi üçün alınan dövlət rüsumunun məbləğlərinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 avqust 2010-cu il

№ 313

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 2010-cu il, № 172) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2010-cu il, № 8 (158), maddə 718) («LegalActs» LLC).

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Qaçqın vəsiqəsinin təsviri

Qaçqın vəsiqəsi açıq boz rəngli, 106 mm x 74 mm ölçülüdür. İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinə uyğundur.

Qaçqın vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «AZƏRBAYCAN RESPUBLİKASI», onun altında «QAÇQIN VƏSİQƏSİ» sözləri yazılmışdır. Qaçqın vəsiqəsində iki latın hərfindən ibarət olan seriya (QV) və yeddirəqəmli nömrə yazılmışdır.

Qaçqın vəsiqəsinin üz tərəfində Azərbaycan Respublikası Dövlət gerbinin alt hissəsində 25 mm x 30 mm ölçüdə vəsiqə sahibinin fotosəkli üçün yer nəzərdə tutulmuşdur. Vəsiqə sahibinin fotosəklinin aşağı sağ küncündə möhür üçün yer qoyulmuşdur.

Ortada «Soyadı», «Adı», «Atasının adı», «Doğulduğu yer və tarix», «Vətəndaşlığı» və «Daimi yaşadığı ölkə» sözləri yazılmışdır.

Qaçqın vəsiqəsinin üz tərəfinin altı boyunca maşınla oxuna bilən ikizolaqlı optik nəzarət oxusu hissəsi vardır.

Qaçqın vəsiqəsinin arxa tərəfində «Ailə vəziyyəti», «Boyu», «Qan qrupu», «Gözlərinin rəngi», «Cinsi», «Yaşayış yeri», «Vəsiqənin verilmə tarixi», «Etibarlıdır», «Vəsiqə

sahibinin imzası», «Vəsiqə verən orqanın adı», «Səlahiyyətli şəxsin imzası», «Bu vəsiqənin sahibi Azərbaycan Respublikası tərəfindən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanunu əsasında qaçqın kimi tanınır. Bu vəsiqənin sahibi Azərbaycan Respublikasının ərazisində qaçqınlar üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlar əldə edir və vəzifələr daşıyır.» sözləri yazılmışdır.

Qaçqın vəsiqəsində fon şəkli olaraq sağ tərəfdə ulduz və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri verilmişdir.

Qaçqın vəsiqəsində yazılar Azərbaycan və ingilis dillərindədir.

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Qaçqın vəsiqəsinin spesifikasiyası

Yüksəkkeyfiyyətli şəffaf plastik örtük arasında yerləşdirilmiş (laminasiya olunmuş) kağızın tərkibi 100 faiz sellülozdan olan Qaçqın vəsiqəsi çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya Qaçqın vəsiqəsinin lazer printerində çap olunması üçün müvafiq hərərət dərəcəsinə davamlı olmalıdır.

Qaçqın vəsiqəsi üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları göstərilir.

Qaçqın vəsiqəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluorescent liflər vardır. Qaçqın vəsiqəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikroçap və qabarıq çap üsullarından istifadə olunur.

Qaçqın vəsiqəsinin şəxsi məlumatlara aid hissəsi «göy qurşağı» çap üsulu ilə təsvir olunur. «AZƏRBAYCAN RESPUBLİKASI», «QAÇQIN VƏSİQƏSİ» sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Qaçqın vəsiqəsinin üzərində olan seriya və nömrə maqnetik mürəkkəblə çap edilir. Qaçqın vəsiqəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər Qaçqın vəsiqəsinin üzərində proporsional şəkildə yerləşdirilir.

Qaçqın vəsiqəsinin qalınlığı 0,76 mm-dir.

Qaçqın vəsiqəsinin maşınla oxuna bilən hissəsi ikizolaqlıdır.

Qaçqın vəsiqəsi üçün istifadə olunmuş kağız və boya ən azı on il öz keyfiyyətini və xüsusiyyətini saxlamalıdır.

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Qaçqın vəsiqəsinin nümunəsi

Üz tərəf

Arxa tərəf

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Yol sənədinin təsviri

Yol sənədi 88 mm x 125 mm ölçülü cilddən, 32 səhifədən ibarətdir, İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinə və Qaçqınların statusu haqqında Birləşmiş Millətlər Təşkilatının 1951-ci il 28 iyul tarixli Konvensiyasının 28-ci maddəsində nəzərdə tutulmuş yol sənədinin nümunəsinə uyğundur.

Yol sənədinin bütün səhifələrindəki yazılar Azərbaycan və ingilis dillərindədir.

Cildin 1-ci səhifəsi tünd göy rəngdədir, yuxarı sol küncündə 30 dərəcə bucaq altında iki qara xətt çəkilmiş, qızılı rənglə yuxarıda «AZƏRBAYCAN RESPUBLİKASI» sözləri yazılmış, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilmiş, «YOL SƏNƏDİ (28 iyul 1951-ci il Konvensiyası)» sözləri yazılmış, aşağıda elektron pasportun işarəsi qoyulmuşdur.

Cildin 2-ci səhifəsi cildin rənginə uyğun milli ornamentlə işlənmiş və yuxarı hissəsində «AZƏRBAYCAN RESPUBLİKASI» sözləri yazılmış, ortada Azərbaycan Respublikasının Dövlət gerbinin açıq rəngli təsviri verilmiş, onun fonunda «QAÇQIN STATUSU ALMIŞ ŞƏXSİN AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARDA HƏRƏKƏT ETMƏSİ ÜÇÜN YOL SƏNƏDİ» sözləri yazılmış, Yol sənədinin seriyası (YS) və yeddirəqəmli nömrəsi göstərilmiş, aşağı hissəsində Yol sənədi sahibinin biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrələnmiş üz təsviri və əl-barmaq izi üzrə məlumatlar olan elektron informasiya daşıyıcısı yerləşdirilmiş və «Bu sənəd cild nəzərə alınmadan 32 səhifədən ibarətdir.» sözləri yazılmışdır.

Cildin 3-cü səhifəsində milli ornament fonunda ortada Azərbaycan Respublikası Dövlət gerbinin açıq rəngli təsviri verilmişdir və «Diqqət: Yol sənədi Azərbaycan Respublikasının mülkiyyətidir. Sənəd itdikdə dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına müraciət olunmalıdır. Bu sənəd etibarlılıq müddəti bitdikdə, sahibi qaçqın statusunu itirdikdə və ya qaçqın statusundan məhrum edildikdə sənədi verən orqana təhvil verilməlidir.» sözləri yazılmışdır.

Cildin 4-cü səhifəsi tünd göy rəngdədir. Onun üstündə heç bir yazı və təsvir yoxdur.

Yol sənədinin 3-cü və 4-cü səhifələrindən başqa bütün səhifələrində aşağıda «Bu sənəd cild nəzərə alınmadan 32 səhifədən ibarətdir.» sözləri yazılmışdır.

Yol sənədinin bütün səhifələri ornamentlə işlənmiş, 3-cü və 4-cü səhifələrdən başqa bütün səhifələrdə ortada Azərbaycan Respublikası Dövlət gerbinin açıq rəngli təsviri verilmişdir. 3-cü və 4-cü səhifələrdən başqa bütün səhifələrin aşağı hissəsində sağda və solda adi sıra nömrəsi qoyulmuşdur. 3-cü və 4-cü səhifələrdən başqa bütün digər cütrəqəmli səhifələrin yuxarı sol küncündə, təkrəqəmli səhifələrin isə yuxarı sağ küncündə tünd qırmızı rəngdə «28 iyul 1951-ci il Konvensiyası» sözləri yazılmışdır. 3-cü və 4-cü səhifələrdən başqa bütün digər cütrəqəmli səhifələrin yuxarı sağ küncündə, təkrəqəmli səhifələrin isə yuxarı sol küncündə qara rəngdə Yol sənədinin seriyası (YS) və yeddirəqəmli nömrəsi yazılmışdır.

Yol sənədinin 1-ci səhifəsində «1. Yol sənədi bir nüsxə olmaqla pasport əvəzinə verilir.», «2. Bu sənədin sahibinin sənədin etibarlılıq müddətinin bitməsinə ən azı üç ay qalmış Azərbaycan Respublikasına qayıtmaq hüququ vardır.» və «3. Bu sənədin sahibi

Azərbaycan Respublikasında məskunlaşmırsa, yenidən səyahət etmək istədikdə, yeni sənəd üçün yaşadığı ölkənin səlahiyyətli orqanlarına müraciət etməlidir.» sözləri yazılmışdır.

Yol sənədinin 2-ci səhifəsində «Təsvir», ondan sonra alt-altı «Boyu», «Qan qrupu», «Gözlərinin rəngi», «Sifətinin forması», «Sifətinin rəngi», «Xüsusi əlamətləri», «Arvadının qızlıq soyadı və adı», «Ərinin soyadı və adı» sözləri yazılmışdır.

Yol sənədinin 3-cü səhifəsindəki yazılar 90 dərəcə bucaq altında soldan sağa yerləşdirilmişdir. Yuxarıda ortada «AZƏRBAYCAN RESPUBLİKASI», aşağıda «Tip» (P), «Ölkənin kodu» (AZE), «Sənədin nömrəsi» (YS 0000000), solda aşağıda 35 mm x 45 mm ölçülü fotosəkil üçün yer qoyulmuş, ortada «Soyadı», «Adı, atasının adı», «Vətəndaşlığı», onun qarşısında «Cinsi», aşağıda «Daimi yaşadığı ölkə», «Doğulduğu tarix», onun qarşısında «Verilmə tarixi» və «Etibarlıdır», aşağıda «Doğulduğu yer», «Sənədi verən orqan» sözləri yazılmışdır. Səhifənin sonunda maşınla oxunan optik nəzarət oxusu hissəsi vardır.

Yol sənədinin 4-cü səhifəsində yazılar 90 dərəcə bucaq altında soldan sağa yerləşdirilmişdir. Səhifənin ortasında «Yol sənədini verən vəzifəli şəxsin imzası» sözləri qeyd olunmuş, möhür üçün yer qoyulmuş, aşağıda «Yol sənədi sahibinin imzası və ya barmağının izi» sözləri yazılmışdır.

Yol sənədinin 3-cü və 4-cü səhifələri doldurulduqdan sonra, şəffaf qoruyucu təbəqələr arasında yerləşdirilib sıxılır (laminasiya olunur).

Yol sənədinin 5-ci səhifəsində «1. Bu sənəd aşağıda qeyd olunan dövlətlərdən başqa bütün dövlətlər üçün etibarlıdır», «2. Bu sənədin verilməsi üçün əsas olan sənəd və ya sənədlər:» sözləri yazılmışdır.

Yol sənədinin 6-29-cu səhifələrində yuxarıda ortada «Vizalar» sözü yazılmışdır.

Yol sənədinin 30-cu səhifəsində yuxarıda ortada «Xüsusi qeydlər» sözləri yazılmışdır.

Yol sənədinin 31-ci və 32-ci səhifələrində yuxarıda və ortada «Sənəd sahibinin Azərbaycan Respublikasında yaşayış yeri» sözləri yazılmışdır.

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Yol sənədinin spesifikasiyası

Yol sənədinin üz qabığının qalınlığı 0,96 mm-dir. Yol sənədinin kağızının tərkibi yüz faiz sellülozdan ibarətdir, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya Yol sənədinin printerdə çap olunması üçün müvafiq hərərət dərəcəsinə davamlı olmalıdır.

Yol sənədi üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları göstərilir.

Yol sənədinin kağızının tərkibində görünən fluoressent liflər vardır. Yol sənədinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikroçap və qabarıq çap üsulundan istifadə olunur.

Yol sənədinin şəxsi məlumatlara aid hissəsi «göy qurşağı» çap üsulu ilə təsvir olunur. Yol sənədinin üz qabığının iç tərəfində olan «AZƏRBAYCAN RESPUBLİKASI», «QAÇQIN STATUSU ALMIŞ ŞƏXSİN AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARDA HƏRƏKƏT ETMƏSİ ÜÇÜN YOL SƏNƏDİ» sözlərinin, habelə seriya və yeddirəqəmli nömrənin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Yol sənədinin hər bir səhifəsində olan seriya və nömrə, həmçinin «28 iyul 1951-ci il Konvensiyası» sözləri maqnetik mürəkkəblə çap edilir. Yol sənədinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər Yol sənədinin səhifələrində proporsional şəkildə yerləşdirilir.

Yol sənədinin hər bir vərəqinin qalınlığı 0,65 mm-dir, küncləri 3,18 mm radiusunda dairəvidir.

Yol sənədinin 3-cü və 4-cü səhifələri şəffaf plastik örtük arasında yerləşdirilir (laminasiya olunur).

Yol sənədinin maşınla oxuna bilən hissəsi ikizolaqlıdır.

Yol sənədi üçün istifadə olunmuş kağız və boya ən azı on il öz keyfiyyətini və xüsusiyyətini saxlamalıdır.

Yol sənədinin cildinin 2-ci səhifəsində biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrələnərək yerləşdirilmiş, sənəd sahibinin üz təsviri, əl-barmaq izi üzrə məlumatlar olan elektron informasiya daşıyıcısının yaddaşı ən azı 80 kilobayt olmalıdır.

Elektron informasiya daşıyıcısında məlumatların saxlanma müddəti ən azı 10 il olmalıdır.

Elektron informasiya daşıyıcısında saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və AES kriptografik alqoritmindən istifadə olunmalıdır.

Elektron informasiya daşıyıcısı ən azı Basic Access Control, Active Authentication, Extended Access Control MTCO 2.1-i dəstəkləməlidir. Elektron informasiya daşıyıcısı ən azı İSO CC EAL 5+ səviyyəsinə uyğunluq üzrə sertifikatlaşdırılmalıdır.

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 9 avqust tarixli,
313 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Yol sənədinin nümunəsi

Qeyd: Yol sənədinin 6-27-ci səhifələri vizalar üçün nəzərdə tutulmuşdur.

Qeyd: Yol sənədinin 6-27-ci səhifələri vizalar üçün nəzərdə tutulmuşdur.

